

PLATANUS ORIENTALIS L. NÖVÜNÜN MEŞƏ EKOSİSTEMİNDE YERİ VƏ MÜASIR VƏZİYYƏTİ

**Elman İsgəndər, Minarə Həsənova, Samirə Bağırova,
Leyla Atayeva, Sədaqət Əliyeva, Nigar Bədəlzadə**

AMEA-nin Dendrologiya İnstitutu

Məlumdur ki, Zəngilan rayonu ərazisində yerləşən Bəsəitçay Dövlət Təbiət Qoruğunun bitki örtüyü erməni işgalçıları tərəfindən demək olar ki, məhv edilmişdir. Şanlı ordumuz tərəfindən Zəngilan rayonu işgaldən azad olunduqdan sonra buranın bitki örtüyü yenidən təftiş olunmalı, dəymış ziyan hesablanmalı və bitki örtüyünün əvvəlki vəziyyətinə qaytarılması üçün əməli tədbirlər həyata keçirilməlidir.

Qoruq 1974-ci ildə Zəngilan rayonu Bəsəitçay dərəsində dünyada yeganə təbii çınar meşəliyini mühafizə etmək məqsədilə təşkil olunmuşdur. Meşə sahəsi dərəboyu 15 km uzanaraq, ümumi əraziyi təxminən 107 hektardır. Ədəbiyyat məlumatlarında çınar meşəsinin təbii yolla artımının ancaq Kiçik Asiya və Himalayda mümkün olduğu, digər bölgələrdə isə insanlar tərəfindən əkilib becərilməklə yetişdirildiyi qeyd edilir. Bu baxımdan Kiçik Qafqaz dağlarının cənub-şərq yamaclarında, Azərbaycanda Bəsəitçay ərazisində çınar ağaclarının təbii yolla bərpası həm meşəçilik elmi, həm də botanika elmləri üçün böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi, Ermanistanın işgalçi qüvvələri tərəfindən Qarabağ və onun ətrafında olan 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıł, Füzuli, Qu-badlı, Zəngilan) işgal edilmişdi. Digər tarixi və mədəni abidələr kimi, Zəngilan ərazisindəki təbii çınar meşəsi erməni vandalları tərəfindən vəhşicəsində qırılıb talan edilmişdir (monitorinq nəticələrinə istinad edilir). Bununla yanaşı, işgal müddətində Rəzdərə kəndində çınar meşəsi ətrafda olan yaşılı çınar, qoz, palıd ağacları da erməni işgalçıları tərəfindən kəsildər məhv edilmişdir. Buna görə də ərazidə olan bitkilərin, o cümlədən nadir bitkilərin təbii artım balansının bərpası, bu ərazilərin işgal-dan əvvəlki vəziyyətinə qaytarılması bu günün vacib məsələlərindəndir.

Aparılan monitorinq nəticələrinə əsasən, meşə örtüyündə 2 yarusluq qeydə alınmış və qoruqda *Platanus orientalis* I yarusu təşkil edir. Ərazinin dağlıq hissəsinin meşə örtüyündə İberiya palidi (*Quercus iberica*), Qafqaz vələsi (*Carpinus caucasica*), ağıriyli ardıc (*Juniperus foetidissima*), alçaqboylu ardıc (*Juniperus depressa*), kütüarpaq saqqızıağacı (*Pistacia mutica*), quru daşlı yamaaclarda Araz palidi (*Quercus araxina*). Qafqaz dağdağanı (*Celtis caucasica*), Şərqi vələsi (*Carpinus orientalis*), kütüarpaq saqqızıağacı (*Pistacia mutica*), İberiya ağaçqayını (*Acer iberica*), Araz qarağacı (*Ulmus araxina*), söyüdyarpaq armud (*Pyrus salicifolia*). 800-1400 m yüksəkliklərdə, Sürtün massivində dağ badamı (*Amygdalus fenzliana*), nairi badamı (*Amygdalis narica*), kütüarpaq saqqızıağacı (*Pistacia mutica*), İberiya ağaçqayını (*Acer iberica*), ağıriyli ardıc (*Juniperus foetidissima*), çoxmeyvəli ardıc (*Juniperus polycarpos*) kimi taksonlara rast gəlinmişdir. Meşənin ot örtüyü yovşan, məryəmnoxudu, solmazçıçayı, kəklikotu, daşdayan, zəncirotu və s. növlərlə zəngindir.

Monitorinq zamanı ətraf mühitə, bioloji müxtəlifliyə dəymisi ziyanın qiymətləndirilməsi üçün müşahidələr aparılmış, xüsusi qeydlər edilmişdir. Monitorinqlər zamanı məlum olmuşdur ki, diametri 3 metr, yaşı 2000 ildən artıq olan çınar ağacını erməni vandalları kəsdikdən sonra kötüyünü xüsusi alışdırıcı maddələrlə yandırıb məhv etmişlər. Bütün bu faktlar ətraf mühitə qarşı erməni işgalçlarının ekoloji terrorunun göstəricisidir.

14.02.2021-ci il tarixində Prezident İlham Əliyev Bəsəitçay Dövlət Təbiət Qoruğunun ərazisində olmuş və çıxışında qeyd etmişdir: "Bəsəitçay Dövlət Təbiət Qoruğunda çınar ağacları əkdik. Bəsəitçay qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çınar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çınar ağacları meşəsi idi. İşgaldən sonra mənşur düşmən çinarlarının böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsəitçay Dövlət Təbiət Qoruğunun bərpasına start verildi".